

Aynur Baxşaliyeva<sup>44</sup>**AZƏRBAYCAN DİLİNDƏ ƏVƏZLİKLƏRİN SINTAKTİK XÜSUSİYYƏTLƏRİ**

**Giriş.** Azərbaycan dilində digər əsas nitq hissələrində olduğu kimi əvəzliyin da özünməxsus xüsusiyyətləri var. Bu nitq hissəsinin spesifik cəhətlərindən də diqqətçəkən onun bütün nitq hissələrini, hətta əvəzliyin özünü da əvəz etməsindir. Bu zaman əvəzlikler əvəz etdiyi nitq hissələrinə aid əksər xüsusiyyətləri daşısa da, bəzi leksik və qrammatik cəhətləri ehtiva edə bilmir. Yəni ki şəxs əvəzlikləri əgər ismi əvəz edərsə, onlar hallanacaq, cümlədə ismin sintaktik vəzifələrində işlənəcək, lakin mənsubiyətə görə dayışməyəcək, şəxs şəkilçisi qəbul etsə də, şəxslər üzərə dayışmayaçək, cəmlənmə məsələsi da tam isim kimi olmayıcaq. Sual əvəzlikləri isə əvəz etdiyi nitq hissəsinin qrammatik xüsusiyyətlərinə uyğun işlənə bilir.

Q.Kazimov yazar: “Əvəzliklər leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik vəzifəsinə görə fərqlənən orijinal bir kategoriya, xüsusi bir söz qrupudur. ...Əvəzlik öz mənasını yalnız cümlə içərisində, başqa sözlərlə əlaqədə tapa bilir. Təklikdə götürdükdə konkret olaraq heç bir mənə ifadə etmir” (3, s. 135). Göründüyü kimi, əvəzliklər sintaktik mövqə kəsb etmədən, cümlədə funksionallaşmadan nə mənə kəsb etdiyi anlaşılır. Buna görə də onun sintaktik-qrammatik mahiyyətinə nəzər salmaq məsələni daha da aktuallaşdırır.

Qeyd edək ki, əvəzliklərin dildə qrammatik funksiyaları müxtəlifdir, əhatəlidir. Belə ki, onlar söz birləşmələri, sadə və mürekkeb cümlələrin formallaşmasında, mürükkeb sintaktik bütövlərin, mətnlərin qurulmasında, cümlə daxili qrammatik əlaqələnmələrdə mühüm funksionallığı malikdir. Məsələn, Azərbaycan dilində budaq cümlənin baş cümləyə bağlanmasından da əvəzliklər əhəmiyyətli yer tutur. Hətta onlar həm də budaq cümlənin növünün müəyyənləşməsində mühüm rol oyanıy়ar.

Vurğulan məsələlər deməyə əsas verir ki, əvəzliyin dildəki sintaktik funksiyalarının araşdırılması aktualdır.

**Əsas hissə.** Bir çox dillərdə olduğu kimi Azərbaycan dilində də əvəzliklər cümlə daxilində müxtəlif sintaktik funksiyalar yerinə yetirir. Azərbaycan dilində əvəzliklərin əsas sintaktik funksiyaları dedikdə onların əvəz etdikləri nitq hissələrinin sintaktik mövqeyində durmaraq müvafiq cümlə üzvləri kimi çıxış etməsidir. İsmi əvəz edənlər mübətdə, tənamlıq və xəbər, sıfıri əvəzleyənlər təyin və xəbər olur və s. Bununla berabər, əvəzliklər cümlələrin qurulmasında və cümlə daxilində müxtəlif cümlə üzvləri arasındaki əlaqənin aydınlaşdırılmasında da həllədici rol oynayır. B.Xəlilov haqqı olaraq göstərir ki, “Əvəzliklərin lügəvi mənəsi olur, cümlədə əvəz etdiyi nitq hissələrinin suallarına cavab verir, cümlə üzvü kimi mübətdə, xəbər, təyin, tənamlıq və zərflik vəzifələrində çıxış edir. Bütün bu özünməxsus xüsusiyyətlərinə görə əvəzlik müstəqil bir nitq hissəsi kimi qəbul olunur” (2, s. 139).

Qeyd edək ki, sintaktik prosesdə əvəzliklərin iştirakı və funksionallığı heç də bütün növlər üzrə eyni deyildir. Belə ki, əvəzliklər ifadə etdiyi qrammatik mətnlərə uyğun olur və bir neçə növbə bələdli. Onların da har biri cümlədə müxtəlif cümlə üzvü ola bilir və özünməxsus sintaktik keyfiyyətlərə malik olurlar. Buna görə də əvəzliyin har bir növünə və onların sintaktik xüsusiyyətlərinə ayrılıqla nəzər salıq.

**Şəxs əvəzliklərinin sintaktik xüsusiyyətləri.** “Şəxs əvəzlikləri dildə şəxs məshumlarını heç bir konkretlik bildirmədən, heç bir şəxsin konkret adı çəkilmədən ümumi şəkildə ifadə etmək üçün işlədilən əvəzliklər” (1, s. 98). Şəxs əvəzliyin özünün xüsusiyyətlərinə görə isimlərə dən yaxındır və cümlədə onu (ismi) əvəz edir. Bu əvəzliklər sadə cümlədə mübətdə, xəbər, tənamlıq ola bilir. Şəxs əvəzlikləri cümlənin baş üzvü olan mübətdə vəzifəsində dən çox işlənir. Birinci şəxsin təkini bildirən “mən”, cəmimi bildirən “biz” əvəzliyinin mübətdə vəzifəsində işlənmesinə dən çox rast gəlinir. Bu zaman şəxs əvəzliyi ilə ifadə olunmuş mübətdə həm ismi, həm də feili xəbərlər əlaqələndə bilir. Məs.: *Mən səni xeyli gözəldim; Mən dərslərimi əla oxuyuram; Biz sizin galisinizə sad oldug* və s.

Şəxs əvəzliyinin I və II şəxsin tək və cəmi ilə ifadə olunan mübətdələr yalnız insan anlayışı bildirdiyinə görə kim sualına cavab verir, lakin III şəxsin tək və cəmimi bildirən “o və onlar” əvəzliyi insan anlayışı bildirdikdə kim, digər varlıqları bildirdikdə no sualınına cavab verir.

Şəxs əvəzliyi ilə ifadə olunan mübətdələr bəzən cümlədə buraxıla bilər. Bu zaman xəbərdə işlədilən şəxs şəkilçisində diqqət yetirilməlidir, şəxs şəkilçisi vasitəsilə mübətdə asanlıqla bərpə oluna bilir. Məs.: *Dərslərimi oxuyuram (mən); Yazımız yoxdur (biz); Düşməni susdurmusunuz, eyq olsun (siz)* və s.

Mübətdəs şəxs əvəzliyi ilə ifadə olunmuş elə cümlələr var ki, orda sintaktik situasiyaya görə şəxs əvəzliyinin işlədiləməsi zaruridır. Yəni şəxs əvəzliyi ixtisar edilə bilməz. Bu daha çox I və II şəxsin tək və cəmimdə olur. Lakin eyni vəzifəyə III şəxssə də aid ola bilər. Bu hallar aşağıdakılardır: 1. Şəxs əvəzliyi ilə ifadə olunmuş mübətdə mənmiş vurğu ilə seqildikdə, digər üzvlərdən fərqləndirildikdə cümlədə mütləq işlədilməlidir. Bu onun aktuallaşmasına sabab olur. Belə hallarda bəzən mübətdə inversiyaya uğrayır və öz yerini dayışır. Bu tipli cümlələrə bədii mətnlərdə dən çox rast gəlinir. *Sənin bu qəsdinə na ad verim mən?* [8, s. 301]; 2. Şəxs əvəzliyindən sonra “ki” ədati işləndikdə: a) *Mən ki inanıram sərin eşqinə* [8, s. 17]; b) *Sən ki ona heç vaxt pis olmamışın;* 3. Şəxs əvəzliyindən sonra bağlayıcılar işləndikdə: a) *Ey Araz, səpişən, göz yaşı sən də* [8, s. 80]; b) *Mən də bu məsələdə gündəkaram;* 4. Şəxs əvəzliyi həmcin isə mübətdələrlə paralel işləndikdə: *Bu işdə Adil də, Anar də, mən də çox azıyyət çəkmişim;* 5. Şəxs əvəzliyi ilə ifadə olunmuş yarımcı cümlələrdə: *Kim qapını döyüür? Mən.*

Bəzi hallarda birinci və ikinci şəxs əvəzliklərinin cəm forması kəmiyyət şəkilçisi qəbul edir, mübətdə vəzifəsində çıxış edə bilir. Bu zaman “bizlər”, “sizlər” sözləri məhdud şəxsləri və yaxud təmin müəyyən hissəsini bildirək mübətdə vəzifəsində işlənir. Məs.: *Bizlər zəfərimizin canlı şahidləyirik; Sizlər Xocalı qətləməni törətmisindən*

(man�ur düşmənimiz üçün) və s.

Şəxs əvəzlikləri söz birləşməsinin tərkibində də mürekkeb mübətdə kimi çıxış edə bilir. Məs.: *Bizim ordumuz qalib geldi; Mənənənən sənin aranın yun şal toxuyub; Onun fikirləri çox maraqlıdır* və s.

Şəxs əvəzliklərinin sintaktik vəzifələrindən biri də cümlədə ismi xəbər ola bilməkdir. Məs.: *Bu işin səbəbkər mənəm; Qürəməz bərpa edən onlardır (Şəhidlərimiz üçün); Mükaşətlərin hamisi sənindir* və s.

Şəxs əvəzlikləri cümlənin ikinci dərcələri üzvü vəzifəsində də işlənə bilir. Məs.: *Biz sənə inanmışıq; Mən bu sırrı yalnız sənə deyə bilərem; Sən ona inana bilərsən; O sənə həqiqəti deməlidir; Biza kömək elə* [5, s. 349] və s.

Şəxs əvəzlikləri yönlük, yiyilik, çıxışlı halında eyni zamanda qoşmalarla işlənərək vasitəli tamamlıq vəzifəsi daşıya bilir. Bunkıldan yerlik və çıxışlı halda olan şəxs əvəzlikləri diqqəti daha çox cəlb edir. Çünkü sintaktik siyasiyadan, alaqlandığından asılı olaraq müxtəlif mənənlər yaradır. Məs.: *Dostum dünən bizdə qaldı; Əmimigil bu gün bizdə qalacaqlar; Sizdən gəlirəm; Bu gün xalamgil biza gələcəklər* və s. Gördüyümüz kimi, bu zaman zərflik mövqeyində çıxış etmiş olur.

Şəxs əvəzlikləri bəzi hallarda təyin mövqeyində də çıxış edə bilir. Bu zaman yiyilik halda olan şəxs əvəzliklərindən biri və siz əvəzliyi özündən sonra mənsubiyət şəkilçili söz qəbul etmir. Məs.: *Sizin universitetdən məktub gəlib; Biziñ məktəb digərlərində fəallığına görə fərqlənmir* və s.

**Təyini əvəzliklər.** Təyini əvəzliklər cümlədə dən çox təyin vəzifəsində çıxış edir. Bu əvəzliklərdən öz təyin əvəzliyi cümlədə subyekti, obyekti əvəz etmək xüsusiyyətində malikdir. Məs.: *Bu öz işindir; Öz cəzandır; Özünü aldatma* və s.

Har təyin əvəzliyi həmcins üzvü sadə cümlələrdə işlənərək bölgü ifadə edir. Məs.: *Bu acı xəbər hər tarz, hər kənd, hər obaya yayılmışdı* [5, s. 137]; *Zivərin hər sözü, hər hərəkəti mən ideal görünür* [5, s. 152] və s.

Har təyin əvəzliyi zaman anlayışı sözlə birgə cümlədə işlənir. Məs.: *Hər gec sərin yuxular görərdi; Hər gün məktəbdə qalırdı və s.*

Bütün təyin əvəzliyi cümlədə həm canlı, həm də cansız əşyaları təyin edir: *Əslində, bütün insanlar xoşbəxt ola bilərdi; Bağcada bütün ağacıclar simşədi.*

**Bütün təyin əvəzliyi** sadə cümlədə həmcins üzvlərin əvvəlində də gəlir. Məs.: *Bütün hissələrimi, dityularımı, həyatımı vətənimə hər etmişəm* və s.

**İşarə əvəzliklər.** İşarə əvəzliyinin cümlədə daşıdığı vəzifələrən ən mühümü təyin olmaqdır, amma bu əvəzliklər cümlənin digər üzvləri vəzifəsində də çıxış edə bilir. Təyin vəzifəsini yerinə yetirmək işarə əvəzliyinin özüne aid olan xüsusi vəzifəsidir. Cümlənin yerdə qalan üzvləri vəzifəsində çıxış etmək isə işarə əvəzliyinin ümumi funksiyasına addır.

İşarə əvəzlikləri sadə cümlədə mübətdə vəzifəsində də çıxış edə bilir, bu zaman bir neçə hal özünü göstərir. Bunnar aşağıdakılardır: 1. Heç bir formal dəyişikliyə uğramadan mübətdə vəzifəsində çıxış edən **bu işarə əvəzliyidir**. Məs.: *Bu mənə çox xoş təsir bağışladı; Bu, Qarabağı azad edən igidlordəndir* və s.

Bu işarə əvəzliyi bəzən cəm şəkilçisi qəbul etdikdən sonra da mübətdə vəzifəsində işlənə bilir: *Bunlar ermənin haqqı olduğunu heç vaxt səbət edə bilməzərlər* və s. 2. Formal dəyişikliyə məruz qalaraq substantivləşdikdən sonra mübətdə vəzifəsində çıxış edə bilən işarə əvəzlikləri: *elə, bəla*. Bu əvəzliklər mənsubiyət və kəmiyyət kateqoriyasına məxsus şəkilçiləri qəbul edərək mübətdə ola bilir. *Elə+si, bəla+si, elə+lər+i, bəla+lər+i* və s. Məs.: *Bələrlər sudan qurı çıxar; Bələsi insan ola bilərmə?*; *Elaşlı adamı dar ayadıq qıyar* və s. Mübətdə vəzifəsində çıxış edə bilməyen işarə əvəzlikləri: *həmin və hanım*.

İşarə əvəzliyi cümlənin ismi xəbəri vəzifəsində çıxış edərək cümlənin mübətdəsi ilə əlaqələndir. Bu işarə əvəzliyi sadə cümlədə “burdur” şəklində ismi xəbər kimi işlənir. Məs.: *Otur bu dünyada ən böyük əsər* [6, s. 180] və s.

*Ela, bəla işarə əvəzlikləri sadə cümlənin ismi xəbəri kimi çıxış edə bilir. Bu sözler xəbərlik kateqoriyasının şəkilçisini bütün şəxslər üzrə qəbul edir.* Məs.: *Burdə yaşayış belədir; - Bəli, əsl manasında elədir* [6, s. 273] və s.

*Bu, elə, bəla işarə əvəzlikləri müəyyən şəkilçilər artırdıqda tamamlıq olur.* Məs.: *bunu, buna, bunda, bundan, eləsən, beləsən* və s.

*Ela, bəla işarə əvəzlikləri sadə cümlədə zərflik vəzifəsində də çıxış edə bilir. Elə bəla əvəzlikləri heç bir mənə və formal dəyişikliyə məruz qalmadan tarzı-hərəkət zərfliliyi olur.* Məs.: *Sən bəla danışma; Sən orun haqqında bəla dişürmə; Sən maşını bir də elə sürmə* və s. Lakin o, *bu, hanım, hanənən əvəzlikləri tarzı-hərəkət zərfliliyi kimi işlənə bilməsə də, bu işarə əvəzlikləri başqa sözlər birləşərək zərfliliyin müxtəlif mənə növlərində çıxış edir.* O, bu işarə əvəzliyi *təhər, sayaq, cır* sözləri ilə birləşdikdən sonra tarzı-hərəkət zərfliliyi kimi çıxış edir: *Bu cır danışmaq olmaz; Axi niyyə suya gedəndə onlar bu cır bəzənib-düzənlər?* [7, s. 292]; *2-ci və 3-cü eşelon da bu cır təslim oldu* [7, s. 319] və s.

*O, bu işarə əvəzlikləri yan, tarz, üz sözləri ilə birləşdə yer zərfliliyi vəzifəsində çıxış edə bilir.* Məs.: *O yolunu itirdiyindən gah o yana, gah da bu yana gedirdi; Bu (o) tarzəs getmək olmaz və s.*

*O, bu işarə əvəzliyi sabəbdən sözü ilə birgə sabəb zərfliliyi vəzifəsində çıxış edir.* Məs.: *O sabəbdən bura gəlməmişdim; Bu sabəbdən ona heç kim inanır və s.*

*O, bu işarə əvəzlikləri qədər sözü ilə birgə dərəcə zərfliliyi vəzifəsində də çıxış edə bilir.* Məs.: *Zeynəb avvəllər ona o (bu) qədər fikir verməzdı* [7, s. 207]; *Hələ o (bu) qədər ac qalmamışq* [5, s. 36] və s.

**Sual əvəzlikləri** Bu əvəzliklər əvəzliyi əsas nitq hissələrinin xüsusiyyətini daşıyr və müxtəlif cümlə üzvü olur. Bu əvəzliklər sual cümlələrinin yaranmasında əsas yerlərdən birini tutur. Onlar daxil olduğu cümlədə adı

<sup>44</sup> Azərbaycan Dillər Universiteti, Azərbaycan dilçiliyi kafedrasının müəllimi. [aynur.baxshaliyeva@gmail.com](mailto:aynur.baxshaliyeva@gmail.com)

çəkilməyən şəxsi, əşyanı, əlaməti, miqdarı, hərəkatı müəyyən etmək üçün istifadə edilir. Baş cümləni budaq cümləyə bağlayan vasıtə kimi çıxış edir. Sual əvəzliyinin vasıtəsilə aydınlaşdırmaq istədiyimiz aşşa, əlamət ancaq cavab cümləsində - diniyənin nitqində ola bilir; məs.: - *Bu hadisəni kim tördib? - Bunu Əli etdi və s.*

*Kim, nə, hara, hansı* sual əvəzlikləri cəm şəkilçisi qəbul edir: *kimlər, nələr, hansılar, haralar* və s. Cəm şəkilçisi qəbul edən bu sual əvəzlikləri ismin halları üzrə dəyişir: *kimlər, kimlərin, kimlərə, kimləri* və s. Kim və nə əvəzlikləri mənsubiyət şəkilçiləri də qəbul edir: *kimisi, nayı* və s.

Qeyd edək ki, *kim, nə* sual əvəzliyi bözi grammatik xüsusiyyətlərə malikdir.

Kim sual əvəzliyinin xüsusiyyətləri: a) kim sözü yalnız insan adlarını əvəz edir: *Kim yaxşı oxuyur?*; b) kim sözü təsdiq bildirən feillərlə işləndikdə heç kəs məzmununu ifadə edir və inkar mənasını bildirir: *Kim bılır, bəlkə də, onu işda günahı yox idi*; c) kim sözü inkar bildirən feillərlə işləndikdə hamı sözünü əvəz edir və təsdiq məzmunu yaradır: *Qatığın ağ olduğunu kim bilmir?*; ç) kim sözü hər kəs mənasında işlənib, nisbi əvəzliyə çevirilir və tabeli mürəkkəb cümələ daxilində bağlayıcı söz kimi çıxış edir: *Bizə kim düzüntü desə, bağışlanacaq*; d) kim sözü yonluk halda heç kimə mənasını bildirir: *Yaxşılığı başa düşməyən adam kimə lazımdır?*

Nə sual əvəzliyinin grammatik xüsusiyyətləri: a) nə sual əvəzliyi bütün canlı və cansız əşyalının adlarının yerində işlənə bilir: *Sən nə etdin?*; b) nə sözü təsdiq bildirən feillərdə inkar məzmununu ifadə edir: *Mən nə bilmər ki?*; c) nə sözü niyə mənasında işlənir: *Sən nə qarışırsan?*; d) nə sözü necə, hansı mənasında heyrat ifadə edir: *Bu nə hərəkətdir?* Sən nə fikirlə belə hərəkat etdin? və s.

**Qeyri-müəyyən əvəzliklər** Qeyri-müəyyənlilik kateqoriyası dildə çox işlənən və geniş ifadə vasitələrinə malik bir kateqoriyadır. Poetik nitqdə bu əvəzliklərdən geniş istifadə edilir. Şifahi xalq ədəbiyyatının maraqlı janrlarından biri olan nağılların dilində qeyri-müəyyən əvəzliklərin işlənməsində rast gelinir. Nağılların çox qismi ümumi bir başlıqla söylənir. *Biri var idi, biri yox idi, Allahdan başqa heç kimi yox idi; Biri vardi, biri yoxdu, bir zalm padşah vardi* və s.

Qeyri-müəyyən əvəzlik heç bir dəyişikliyə uğramadan inkarlıq mənasını bildirir. Məs.: *Kimsə cürət eləyib bu sözü ona deyə bilmədi. Kimsə dünyanın sırrını bilməz* və s.

Buradakı əvəzlik inkar mənasını yaratmışdır, amma bu əvəzliklər inkar əvəzliyi adı altında verilməmişdir, çünki həmin sözlər situasiyadan asılı olaraq inkarlıq bildirirler. Müstəqil işlənən zaman isə özərinin leksik-semantik manalarına görə isə qeyri-müəyyən əvəzliklərdir. Vurğu ilə de fərqlənilər.

*Hamı* əvəzliyi cümlədə ümumiləşdirici söz kimi çıxış edir: 1. Görürsənmi, bütün ins-cins, heyvan, quş - hamısı mənim itətiatmdədir. 2. Hamı - bütün canlılar o yolu gedəcək. 3. Bu gün sənin görünüşünə hamı - dost-tanış gelecek. 4. Anan, atan, bacın, qardaşın - hamı sənin qələbə qazanacağına inanır və s..

Təklik mənası bildirən *hər kas*, *hər kim* qeyri-müəyyən əvəzlikləri bəzən işləndiyi mövqədə çoxluq, ümumilik mənası ifadə edən *hamı* sözünün sinonimi kimi çıxış edir. Məs.: *Hər kas (hamı)* başına galən əhvalatı danışdı; *Hər kas (hamı)* bu işə şad oldu; *Hər kas (hamı)* bu qərardan xeyli şad oldu və s..

Qeyri-müəyyən əvəzlik bəzən məmələ olanı əvəz edir, onun yerində işlənir, bununla da yeni üslubi çalar qazanır: Məs., *Padişahla vezir səhəbat edə - edə İsfahana göldülər, Təxti - səltənətdə hər kas öz işinə başlıdır* və s.

Qeyri-müəyyən əvəzlik mübtəda vazifəsində: 1) Hərə əvəzliyi mübtəda vazifəsində: *Hərə bir söz dedi.* 2) Hamı əvəzliyi mübtəda vazifəsində: *Hamı bu işə şad oldu.* 3) Hamidən əvəzliyi tamamlıq vazifəsində: *Hamidən artıq bu işdə azyiyət çəkən o qız idi.*

*Biri* qeyri-müəyyən əvəzliyi cümlədə mübtəda, tamamlıq xəber vazifəsində müstəqil olaraq çıxış edə bilir. Bu əvəzlik birisi şəklində də işlənərək həmin sintaktik vazifələrdə işlənə bilir. Məs.: *Biri səni çağırır; Biri bərk sarsıldı* və s. Bu əvəzlik mənsubiyət, cəm şəkilçilərini qəbul edərək sada cümlədə yənə də yuxarıdakı vazifələri daşıya bilir. Birisi arxdan soruşdu [6, s. 143]; Birisi uydurur, birisi bilmirsən yalandan necə sırvılıb dərisindən çıxır? [6, s. 210] və s. Bu qeyri-müəyyən əvəzlik xəber vazifəsində çox az işlənir.

*Hamı* qeyri-müəyyən əvəzliyi daha çox ümumilik bildirir. Bu əvəzlik adlıq halda olarkən cümlənin mübtədası, hallanarkən isə tamamlığı ola bilir. Xəber kimi çox az halda işlənə bilir. Məs.: *Hamı gözəydiñliginə gəlmədi; Bu işə hamı şad oldu; Hamının başı öz işinə qarışmışdı* və s..

**Nöticə.** Araşdırma zamanı aşağıdakı nöticələr əldə olundu:

Əvəzlik sintaksisdə - cümlələrdə müxtəlif cümlə üzvləri mövqeyində çıxış edir, lakin bəzi məhdudiyyətlər də var. Bu fikir müəyyən əvəzliklərin yalnız bir cümlə üzvü kimi işlənməsi ilə əlaqələndirilə bilər. Belə fikir yaranır ki, əvəzliklərin mənə gruplarında sintaktik funksionallıq eyni qayda üzrə getmir. Hər bir əvəzlik növü və ya konkret bir əvəzlik spesifik sintaktik-grammatik keyfiyyətlərə malik ola bilər.

Sual əvəzliyinin cümlə üzvü kimi işlənməsi özünü budaq və baş cümlədə də göstərir. O, budaq cümlədə bağlayıcı söz kimi işlənir, budaq cümlənin müüyyənləşməsində əsas rol oynayır, lakin onun növünü müəyyən etmir. Bu zaman tabəli mürəkkəb cümlənin komponenclərini bağlamağa xidmət edir;

**Istifadə edilmiş ədəbiyyat**

1. Hüseynzadə M. Müasir Azərbaycan dilü (morphologiya). Bakı: Şərq-Qurb, 2007, 278 s.
2. Xalilov B. Müasir Azərbaycan dilinin morfolojiyası (II hissə). Bakı: Papirus NP, 2016, 352 s.
3. Kazimov Q. Müasir Azərbaycan dilü. Morfologiya. Bakı: Nurlan, 2010, 400 s.
4. Şahbəzova Z. Azərbaycan dilində əvəzliliklər. fil. dok. dis. Bakı: 2008, 243 s.
5. Mir Cəlal. Seçilmiş əsərlər. Bakı: Şərq-Qurb, 2005, 384 s.
6. Rahimov S. Seçilmiş əsərlər. Iki cild. Bakı: Şərq-Qurb, 2005, 312 s.
7. Süleymanov S. Seçilmiş əsərlər. Iki cild. I cild. Bakı: Şərq-Qurb, 2005, 408 s.
8. Vahabzadə B. Seçilmiş əsərlər. Iki cild. II cild (Poemalar). Bakı: Öndər, 2004, 320 s.

**Açar sözlər:** şəxs əvəzlilikləri, təyini əvəzlilikləri, işarə əvəzlilikləri, sual əvəzlilikləri, qeyri-müəyyən əvəzliliklər, sintaktik xüsusiyyətlər

**Key words:** personal pronouns, definite pronouns, demonstrative pronouns, interrogative pronouns, indefinite pronouns, syntactic features

**Ключевые слова:** личные местоимения, определенные местоимения, указательные местоимения, вопросительные местоимения, неопределенные местоимения, синтаксические особенности

### Syntactic features of pronouns in the Azerbaijani language Summary

In the article, it is mentioned that the pronoun has its own characteristics as well as other main parts of speech in the Azerbaijani language. Unlike other parts of speech, it can replace all the main parts of speech, even the pronoun itself. In this case, although pronouns carry many characteristics of the parts of speech they replace, they cannot express some lexical and grammatical aspects. If the personal pronouns replace the noun, they will fall, they will be used in the syntactic functions of the noun in the sentence, but they will not change according to affiliation like a noun, even if they accept a personal suffix, they will not be able to change according to persons. The issue of concentration will not be the same as that of full nouns, some pronouns will be concentrated and others will not. Interrogative pronouns are more useful than other pronouns. So, they can be processed according to the grammatical features of the part of speech they replace.

### Синтаксические особенности местоимений в Азербайджанском языке

#### Резюме

В статье отмечается, что местоимение имеет свои особенности, как и другие основные части речи в Азербайджанском языке. В отличие от других частей речи, оно может заменять все основные части речи, даже само местоимение. При этом местоимения хотя и несут в себе многие характеристики заменяемых ими частей речи, но не могут выражать некоторые лексические и грамматические аспекты. Если личные местоимения заменят существительное, они выпадут, будут употребляться в синтаксических функциях существительного в предложении, но не изменятся по принадлежности, как существительное, даже если примут личный суффикс, они не изменятся. быть в состоянии измениться в зависимости от человека. Проблема концентрации не будет такой же, как с полными существительными: некоторые местоимения будут концентрированными, а другие - нет. Вопросительные местоимения более полезны, чем другие местоимения. Так, их можно обрабатывать по грамматическим особенностям заменяемой ими части речи.

**RƏYÇİ: dos.L.Ələkbərova**

sayesinde dünya miqyasında tanınmışdır. Yaziçinin ən populyar romanları "Mühəribə və sülh", "Anna Karenina", "Diriliş"dir. Sadalalan romanlar yazıçının cəmiyyət haqqında düşüncələrini tam eks etdirir.

Sevgi mövzusu L. N. Tolstoyun "Diriliş" romanında nəzərdən keçirdiyi əsas mövzulardan biridir. Yaziçi romanda "sevgi"nin müxtalif təriflərini vermişdir. L. Tolstoy yazırıdı: "sevgi sevdiyin insanın həyatını yaşamaqdır." Belə bir sevginin nümunəsi romanın əsas qəhrəmanları Ekaterina Maslova və Dmitriy Nexlyudovdur.

**Açar sözlər:** Roman, sevgi, qadağə, əxlaq normaları.

Рецензент: профессор Багиров Р. Г.